



## “fat zətn v birbaa Allah-Taalaya mxsusdur” Hac İham İyev”

Allah yanında hd-peyman sahibi olmaq, Allahın razln clb etmk v zlm kimi gnahlardan uzaqlamaq”

“fat olunman vacib rtrindndir

Qurani-Krimd &ldquo;fat&rdquo;-i s&uuml;but edck ayr varm? slam alimlrinin  
?bu bard nzriysi ndir

M&uuml;slmanlar daha &ccedil;ox maraqlandran bu suallara ilahiyyat&ccedil;  
alim, **Azərbaycan slam Partiyasnn sdr vzi Hac İham İyevin** cavablarn tqdim  
.edirik

gr sualn birinci hissini bir c&uuml;ml il cavablandрмаq istsk, &ldquo;bli,  
.Qurani-Krimd &ldquo;fat&rdquo;-i s&uuml;but edn ayr var&rdquo; dey bilrik

Qurani-Krim m&uuml;xtlif surld, m&uuml;xtlif m&uuml;nasibtlrl bir &ccedil;ox  
ayld fat mslsin aydnlq gtirib. Bu ayld yekun mqsdini ld etmk  
&uuml;&ccedil;&uuml;n onlar bir-birinin knarna qoyub, birlikd nqr alaraq tfsir  
etmk lazmdr. gr bu ayr biri digrinin k&ouml;myil tfsir olunsa, fat bhsinin  
b&uuml;t&uuml;n m&uuml;k&uuml;llri &ccedil;ox aydn surtd hllini taparaq bu  
zmind veriln suallarn hams layiqinc cavablandrlar. Bu qisim ayr birlikd tfsir  
olmadna g&ouml;r bir &ccedil;ox &uuml;bhlr sbb olmur. Bu, o insanlarn  
tqsiridir ki, hmin ayr - bilrkdn v ya bilmyrkdn ayr - ayrldqda tfsir etmy  
&ccedil;alaraq fat mslsini hll etmk istmilr. Ya da hqiqtn bzilri bu ayldn bir-ikisini  
se&ccedil;mkd v &ouml;z mqsdlni s&uuml;but etmkd sui-niyytlri var. Hr halda  
&ldquo;fat&rdquo; mslsin aid olan ayldn hr biri bir hfdi tqib etdiyini g&ouml;r  
:onlar bir ne&ccedil; dsty b&ouml;lmk m&uuml;mk&uuml;nd&uuml;r

### FAT NHY EDN AYLR .1

a) &ldquo;fat ednlrin fati onlara fayda vermz.&rdquo;  
.((&ldquo;M&uuml;ddssir&rdquo; sursi, ay 48

Bu aydn vlki ayr nqr saldqda mlum olur ki, bu ay kafirlrin barsinddir. Yni o xslr  
ki, Qiyamt g&uuml;n&uuml;n&uuml; tkzib edib, namaz qlmayb, miskinlr itam  
vermyibl. O xslr ki, Allaha, Allahın Rsuluna (s) v Onun nazil etdiy smavi  
kitablara arxa &ccedil;evirmkl Allahla olan b&uuml;t&uuml;n laqlrini pozublar.  
Mhz bu insanlar fat mrhmtindn mhrum olacaqlar. Bu ayd bir dst insanlarn  
barsind fati tmamn nfy etmsin baxmayaraq, ayd zikr olunan  
&ldquo;afein&rdquo; (fat ednlr) klmsin v &ldquo;fma tnfuhum&rdquo; (fat  
ednlrin fati onlara fayda vermz) c&uuml;mlsin diqqt etdikd mlum olur ki, o  
g&uuml;n fat ednlr d, fat olunanlar da olacaq. Odur ki, bu ay fati nfy edn ayldn  
.hesab olunsa bel, lakin dolays yolla fatin olacan s&uuml;but edir

b) Qorxun o g&uuml;ndn ki, (Allahın izni v k&ouml;myi olmaynca) he&ccedil; ks  
he&ccedil; ksin karna gl bilmsin (he&ccedil; ks he&ccedil; ks &ouml;z mlndn bir  
ey ver bilmsin), he&ccedil; ksdn fat qbul olunmasn, he&ccedil; ksdn  
(g&uuml;nahlarnn tmizlnib zabdan xilas olmas &uuml;&ccedil;&uuml;n) fidy  
(vz) alınmasn v onlara (g&uuml;nahkarlara) he&ccedil; bir k&ouml;mk  
(g&ouml;stiril bilmsin! (&ldquo;Bqr&rdquo; sursi, ay 48

Bu ayd Allah-Taala Yhud qovm&uuml;n xitab edr. Nhydn mqsd, onlarn nqrind  
olan fati nhy etmkdir. Onlar &ldquo;Biz peymlrlin &ouml;vladlaryq. cdadlarmz  
bizi fat edcklr&rdquo; dey s&ouml;ylyirdir. Bu shv d&uuml;&uuml;nc, onlarn

cinayt, günaha mürtekb olmalarna v vacibi vziflrini trk etmlrin sbb olmur. Allah-Taala onlarn bu xam fikirlrinin üstündn qrmz xtt .&cedil;krk onlar bu nüv fatdn mhrum edcyini bildirir

## FATN ALLAHA MXSUS OLDUUNU BLDRN AYLR .2

a) &ldquo;Güylri, yeri v onlarn arasndaklar alt gün xlg edn, sonar ri yaradb hükmü altna alan Allahdr. Sizin Ondan baqa he&cedil; bir haminiz v fat edniniz yoxdur. Mgr &uuml;yüd-nsiht etmycksiniz?&rdquo; .((&ldquo;Scd&rdquo; sursi, ay 4

Aynin vvlind güylrin v yerin xilqtin v Allahn mütlq hakimiytin iar etdikdn sonar buyurur: &ldquo;Sizin Ondan baqa he&cedil; bir haminiz v fat edniniz yoxdur.&rdquo; Xaliq d Odur v almd tk bir hükm edn d Odur. Ona gür d vilayt v fat mqam Ona mxsusdur. Bellikl, fat mqam zatn bu almi xlg edib v tdbir edn mxsusdur. gr peymbrlrdn v onlarn caniinlrindn kims fatetm mqamna nail olursa &uuml;bhsiz ki, bu mqam Allahn trfindn ona verilir. Nec ki, .hakimiyt v hidayt etm mqam onlara Allah trfindn ta olunmur

b) B&uuml;tlri &uuml;z fat&cedil;ilri hesab edn b&uuml;tprstlrin batil qidlrin cavab olaraq buyurur: &ldquo;De ki: B&uuml;t&uuml;n fat yaln Allaha ;mxsusdur.&rdquo;

Sonra bunun sbbini bel izah edir: &ldquo;&cedil;&uuml;nki güylrin v yerin hakimiyti Ona mxsusdur. Sonra siz (qiyamt gün&uuml;) Onun h&uuml;zuruna qaytarlacaqsnz!&rdquo; (&ldquo;Z&uuml;mr&rdquo; sursi, ay .(44

Bu dst aylr b&uuml;tlrdn fat slahiyytini nhy edir. Cahil rblr b&uuml;tlr ibadt edrk bel g&uuml;man edirdir ki, b&uuml;tlr onlar fat edcklr. Allah-Taala onlarn bu qeyri-shih qidlrin cavab verrk bildirir ki, g&uuml;nahkarlar fv edib, onlara fat&cedil;i ola bilck xs grk b&uuml;t&uuml;n kainatn xaliqi v maliki olsun. V&uuml;cudlarn ondan alb v yenidn ona doru qaytsnlar. Odur ki, bu qisimd olan aylr Allah-Taalann, fatin sl sahibi olduunu byan edir. Bu aylrdn mlum olur ki, fat .zatn v birbaa Allah-Taalaya mxsusdur

## ALLAHIN ZNYL BAQALARININ FAT ETMSN BYAN EDN AYLR .3

.Bu qisim aylr hqiqtd ikinci qisimd olan aylri tamamlayr

a) &ldquo;Bqr&rdquo; sussinin 255-ci (aytl-k&uuml;rs&uuml;) aysind b&uuml;t&uuml;n kainatn, g&uuml;ylrin v yerin qyyumluunu, malikiyytini Allah-Taalaya ixtisas verdikdn sonar buyurur: &ldquo;Allahn h&uuml;z&uuml;runda ;Onun izni olmadan kim fat ed bilr?!&rdquo;

Odur ki, qiyamt g&uuml;n&uuml; peymbrlr, &uuml;vliyalr, fat ednlr fat &uuml;&cedil;&uuml;n izni mhz Allah-Taaladan ksb edcklr. &uuml;bhsiz ki, Allahn izni hikmt, hesab-kitab &uuml;zrdir. gr bir nfr fat olunmaa layiq deyils, onu fat etmk &uuml;&cedil;&uuml;n izn verilmyck. Bellikl d, &ldquo;Allahn drgahnda fat edck&rdquo; bhansiyl b&uuml;tlr sitayi edn b&uuml;tprstlrin batil .qidlrinin &uuml;st&uuml;ndn qrmz xtt &cedil;kilir

b) Bu mnan ikinci ayd baqa surtd byan edrk buyurur: &ldquo;O g&uuml;n Rhmann izin verdiyi v s&uuml;z danmana raz olduu kslrdn baqa he&cedil; .(kimin fati fayda vermz!&rdquo; (&ldquo;Taha&rdquo; sursi, ay 109

Bu ay qiyamt g&uuml;n&uuml; Allahn iznil fatin olmasna a&cedil;q-aydn bir

#### FAT OLUNANLARIN RTLRN BYAN EDN AYLR .4

a) Allahn raz qald xslr fat olunacaqlar: &ldquo;&hellip;Onlar yaln (Allahn) raz oldu (izin verdiyi) kslrdn &ouml;tr&uuml; fat ed bilr&hellip;&rdquo; ((&ldquo;nbiya&rdquo; sursi, ay 28

b) Zalmlar fatdn mhrumdur: (&ldquo;&hellip;(Qiyamt g&uuml;n&uuml;) zalmlarn n bir dostu, n d s&ouml;z&uuml; ke&ccedil;n bir fat&ccedil;isi olar!&rdquo; ((&ldquo;afir&rdquo; sursi, ay 18

hli-s&uuml;nnin g&ouml;rkml alimlrindn olan Fxri-Razi &ouml;z tfsirind bu ayd &ldquo;zalmlar&rdquo; dan mqsd kafirlin olduunu byan edir. (&ldquo;Tfsirul- (kbir&rdquo;, 27-ci cild, sh: 50

Hmcinin hli-s&uuml;nnin digr g&ouml;rkml alimi llam Alusi &ldquo;Ruhul- mani&rdquo; kitabnda bu tfsiri qbul etmidi

.c) Allah yannda hd-peyman olanlar fat olunacaqlar

ldquo;Mrym&rdquo; sursinin 87-ci aysind Qiyamt g&uuml;n&uuml; & g&uuml;nahkarlarn chnm qovulduqlarna iar etdikdn sonar buyurur: &ldquo;Rhmandan hd alm kslr istisna olmaqla, qalanlar (kafir) fat etmy qadir ;olmazlar.&rdquo;

Bundan vvlki aylri nqr aldqda mlum olur ki, bu aydn mqsd fat olunanlardr v Allah-Taala onlarn fat olunmalar &uuml;&ccedil;&uuml;n &ouml;ncdn rt byan .edir

Bu ayd hd-peymandan mqsd Allaha iman gtirmk, onun vhdaniyytin iqrar etmk, peymbrlri tsdiq edib &ouml;vsiyann vilaytini qbul etmkdir. Bzilri buna mli-salehi d lav edibl. Bllikl d, Allah yannda hd-peyman sahibi olmaq, Allahn razln clb etmk v z&uuml;lm kimi g&uuml;nahlardan uzaqlamaq fat olunman vacib .rtlrindndir

#### Ntic

gr fat aylri bir-birinin knarnda mnalandrlsalar mlum olar ki, fat slam mntiqind qeydsiz, rtsiz deyil. Hm fat ednin v hm d fat olunann &ouml;z&uuml;n mxsus rtlri vardr. Habel hm fat edn etdiyi fati Allahn icazsi v izniyl edck v hm d fat olunan Allann izni v icazsiyl fat olunacaq. Odur ki, gr biri peymbrin z&ouml;vcsi olsa da bel, amma Allahn icazsini ld ed bilck rtlri ksb etms Qiyamt g&uuml;n&uuml; fat olunmaqdan mhrum olacaq. Nec ki, Nuh peymbrl Lut peymbrin z&ouml;vclri onlara xyant etdiklrin g&ouml;r fatdn mhrum olacaqlar. Bu haqda &ldquo;Thrim&rdquo; sursinin 10-cu aysind oxuyuruq: &ldquo;...Onlar rlrin xyant etdir v (Nuhla Lut) onlar Allahn zabndan he&ccedil; vchl qurtara bilmdir. Onlara: &ldquo;Baqalar il birlikd siz ikiniz d Chnm girin!&rdquo; - ;deyildi.&rdquo;

Amma alimlrin nzriyysin glinc is, bunu demk lazmdr ki, fatin tfr&uuml;atnda ixtilaf nriyylr olsa da bel, sl msld he&ccedil; ks ixtilaf etmyib. Ham Qiyamt .g&uuml;n&uuml; fatin olacan qbul edib

Bu mqamda i v hli-s&uuml;nn mzhblrinin b&ouml;y&uuml;k v g&ouml;rkml :alimlrinin m&uuml;lahizlrini nql edirik

bu Mnsur Maturidi &ldquo;nbiya&rdquo; sursinin 280-c aysin tfsirind deyir: (1

«Bu ay slamda mqbul fat iardir.» (Tvilu hl&uuml;s-  
(s&uuml;nnh&rdquo;, sh: 148

Tacud-Din bubkr Klabazi deyir: «B&uuml;t&uuml;n alimlrin nzri budur (2  
ki, fat bard Allahn v hm&ccedil;inin rvaytlrd deyilnrlin hamsna iqrar etmk  
;vacibdir.»

(«t-trifu limzhbi hlit-tsvv&uuml;f&rdquo;, sh: 54-55&)

eyx Tusi deyir: «Biz amiynnin qidsin sasn fat (Allahdan sonra) Peymbr (3  
(s), Hzrtin bir &ccedil;ox shablrin, msum imamlarn hamsna v hm&ccedil;inin bir  
&ccedil;ox mli-saleh m&ouml;minlr mxsusdur.» («t-tibyan&rdquo;,  
(1-ci cild, sh: 213-214

bu Hfz Nsfi deyir: «Peymbrlrin v slam &uuml;mmtinin g&ouml;zl (4  
insanlarnn b&ouml;y&uuml;k g&uuml;nah sahiblrini fat etmlri m&uuml;stfiz  
(rvaytlrl s&uuml;but olmur.» («l-qaidun-Nsfiyy&rdquo;, 148

Qazi yaz ibn Musa deyir: «hli-s&uuml;nn mzhbi qln fatin caiz olmasn (5  
deyir v a&ccedil;q-aydn aylr, rvaytlr fatin olacan s&uuml;but edir.»  
(«Nvvi&rdquo;, Shihi M&uuml;sl&uuml;m&uuml;n rhind, sh: 35

Qazi Beyzavi «Bqr&rdquo; sirsinin 48-ci aysin tfsirind deyir: (6  
&rdquo;Bzilri bu aydn b&ouml;y&uuml;k g&uuml;nah sahiblrinin fat  
olunmayacaqlarna bir s&uuml;but kimi istifad edirlr. Amma bunu bilmk lazmdr  
ki, bu ay kafirlr mxsusdur. &Ccedil;&uuml;nki bir &ccedil;ox aylr, rvaytlr fatin  
(olacan s&uuml;but edir.» («nvarut-tnzil&rdquo;, 1-ci cild, sh: 152

Nizamud-Din Qu&ccedil;i deyir: «M&uuml;slmanlar &rdquo;...Ola bilsin (7  
ki, Rbbin sni (qiyamt g&uuml;n&uuml; ham trfindn ) bynilib trflnn bir mqama  
nail etsin.» («isra&rdquo;-79)- aysin saslanaraq fatin olacana  
(ittifaq ediblr.» («rhi-tcrid&rdquo;, sh: 501

rni yazr: «Qiyamt g&uuml;n&uuml; Peymbr ilk fat ednlrdn biri (8  
(olacaq.» («l-yvaqit vl-cvahir&rdquo;, 2-ci cild, sh: 170

llam Mclisi yazr: «fatin slam dininin zruriyytndn olmasnda (9  
m&uuml;slmanlar arasnda he&ccedil; bir ixtilaf yoxdur. Qiyamt g&uuml;n&uuml;  
Peymbr (s) &ouml;z &uuml;mmtini v hm&ccedil;inin ke&ccedil;mi &uuml;mmtlri  
(fat edck.» («Biharul-nvar&rdquo;, 8-ci cild, sh: 29

M&uuml;hmd ibn bdul-Vhhab deyir: «slam Peymbrinin (s), digr (10  
peymbrlrin, mlklrln, &ouml;vliyann v uaqlarn fat etmlri rvaytlrd s&uuml;but olmu  
(msllrdndir...&rdquo; («l- hdiyytus-sniyy&rdquo;, sh: 42

slam alimlrinin nzriyysin v bu zmind olan aylr trafl nwr salb diqqt etdikd mlum  
olur ki, m&uuml;riklrin v b&uuml;tpstlrin intizarnda olduqlar fati rdd edn aylri ld  
bayraq edrk fat mslsini slama zid olan bir qid kimi qlm vermk, slam dinindn  
geni mlumat olmayan insanlar haqq yoldan sapndrmaqdr. gr Allahn iznil  
Peymbrin (s) v digr slahiyytli xslrin qiyamt g&uuml;n&uuml; fat edcklrin tkid  
olunursa, m&ouml;minlrin d &ouml;z fat olunmalarn istmyin he&ccedil; bir eybi  
!yoxdur

/slaminSesi/